

# Mədəniyyət ocaqlarının 26 fevral repertuarı

**Xocalı faciəsi günündə kinoteatr və teatrlarımızda tarixi film və tamaşalar nümayiş olunacaq**



1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara həriflərə yazıldı. O gün yaddaşımıza Xocalı soyqırımı kimi həkk olundu. Bu tarixi Ermenistan silahlı qüvvələrinin Rusiyadan 366-ci motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisəsinə görə hər zaman xatırlayacaq. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Soyqırımı zamanı Azərbaycan xalqı yüzlərle şəhid verib. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub.

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar olaraq paytaxtımızda fəaliyyət göstərən kinoteatr və teatrlarla əlaqə saxlaşdır. Xocalı faciəsi günü onların hansı repertuarla fəaliyyət göstərəcəklərini xəbər alıq. Öyrəndik ki, Xocalı faciəsi günü kinoteatr və tətralarımızda tarixi film və tamaşalarımız nümayiş olunacaq. Kinoteatrlar giriş pulsuz olacaq.

## KOMEDİYA FILMLƏRİNİN NÜMAYİŞİNİ DAYANDIRACAO

İlk olaraq Nizami Kino Mərkəzi ilə əlaqə saxlaşdırıq. **Mətbuat katibi Arzu Əhədova** bizimlə səhəbetində fevralın 26-da kinoteatrın repertuarında bir sıra dəyişikliklər olacağını bildirdi: "Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli şəhəfələrdən biri kimi daxil olub. Həmin gün bizim qan yaddaşımıza matəm günü kimi həkk olunub. Faciə günü biz komediya filmlərinin nümayişini dayandıracaq. Bilirsiniz ki, Nizami Kino Mərkəzi matəm günlərində yerli, tarixi filmlərimizi nümayiş etdirir. Bu dəfə de öz ənənəmizə sadıq qalaqacğıq. Həmişəki kimi, başqa filmlər nümayişdən çıxarıllacaq. Fevralın 26-da gün ərzində Vahid Mustafayevin ssenari müəllifi, eyni zamanda rejissoru olduğu "Xoca" filmini nümayiş etdirəcəyik. Bu film gün ərzində 2-3 seans göstərilecək. 26 fevral saat 19:00-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümüne həsr olunmuş kino axşamı keçiriləcək. Belə ki, həmin gün saat 19:00-dan etibarən üç filmin təqdimatı olacaq. "Yadداş" sənədli filmlər studiyasında istehsal edilən, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan "İlk komandir",

"Xocalının zamini" və "Pəhləvan komandır" sənədli filmlərinin nümayişini nəzərdə tutmuşuq. "İlk komandır" və "Pəhləvan komandır" filmlərinin rejissoru Nizami Abbas, "Xocalının zamini" ekran işinin rejissoru isə Zəmin Məmmədovdur".

Arzu Əhədova qeyd etdi ki, gün ərzində nümayiş olunacaq "Xoca" filmine biletler satılmayacaq. Belə ki, həmin gün biletler pulsuz olacaq.

## SEANSLARIMIZ PULSUZ OLACAQ

Park Cinemanın satış və marketinq meneceri Musa Axundovun sözlerinə görə, Xocalı faciəsi günü Park Cinemada komediya janrı filmlər yayılmayacaq: "Biz tariximizi heç zaman unutmuraq. Xocalı faciəsi bizim unudulmayan qan yaddaşımızdır. Həmin gün rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" filmini nümayiş etdirəcəyik. "Yarımçıq xatirələr" filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sıfarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ləntə alınıb. Çekilişləri Belarusda və Azərbaycanda aparılan ekran əsəri 1941-ci ildə efsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ mühərribəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir. Ekran əsərinin ssenari müəllifləri Yavər Rzayev və Konstantin Vorobyov, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icrəçi prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Bəhrəz Vəqifoğlu, Gülzər Qurbanova, Şəmiil Süleymanov, Qurban İsmayılov, Georgi Caa-ra, Mixail Kaminski, Aleksandr Pavlov, İvan Matskeviç və digərləri canlandırb".

M.Axundov bildirdi ki, bununla bərabər, ANS şirkətlər qrupunun təqdim etdiyi "Xoca" filmi nümayiş olunacaq. Söhbətimizdən aydın oldu ki, həmin gün Park Cinemada biletler pulsuz olacaq. Filmlərin seanslarının vaxtı ilə maraqlanınanlar isə fevralın 25-də Park Cinemanın saytından yararlanı bilerlər.

Xocalı faciəsinə **Şuşa Dövlət Musiqili Dram Teatrı** da yad edəcək. Teatrın direktoru, əməkdar artist **Yadigar Məradovun** sözlerinə görə, xalqımızın başına getirilən hadisələri tamaşaçılara canlı sənət növü olan tamaşa ilə nümayiş etdirmək ən təsirli vasitələrdən biridir: "Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Genclər Teşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevral ayından etibarən aparı-

lan "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampanyası dünyanın bir çox ölkələrində uğurla keçirilməkdədir. Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram Teatrı da bu kampaniyaya qoşularaq, Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fevral ayının 25-də saat 14:00-da Beynəlxalq Muğam Mərkəzində E.Abdullayevanın "Ağ qayıq" tamaşası ilə çıxış edəcək. Bu tamaşa Qarabağ mühərribəsinin bəlalarından, bu mühərribənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edir".

Y.Məradov "Ağ qayıq" tamaşasının bir-birini dəlincənə sevən iki gəncin məhəbbətindən bəhs etdiyini de dedi: "Əsərin mövzusu iki gəncin sevgisindən bəhs edir. Ağgülə Camal həyat eşqi ilə alışbayanır, gələcəyə nikbin nəzərlər baxır və hər şeyin yaxşı olacağına inanırlar. Lakin Camalın mühərribəyə getməsi bütün arzuları məhv edir. Camaldan heç bir soraq çıxmadığına görə hamı onu olmuş bilir. Ağgül isə hər an sevgilisinin yolunu gözləyir, yenidən onunla görüşəcəyinə, ona qovuşacağına bütün varlığı ilə inanır. Nə yaxşı ki, bu inamı onu aldatmır və bir təsədüf nəticəsində onlar yenidən görüşürlər. Bu görüş çox ağır, kədərlər, ezbələr bir görüş olur. Amma bir zamanlar aq dəftər vərə-

Firəngiz Müttəlimova, Hacı İsmayılov, Rəmiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nürzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqizi, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov, Əmine Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazimzadə, geyim rəssamı Rəşid Mahmudova, işq üzrə rəssam Rafael Həsənovdur. Tamaşa XVIII əsrde Qarabağ xanlığının merkezi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmədəri İbrahim xanın ictimai-siyasi, ailə-məşət həyatından bəhs edir.

## XOCALI QURBANLARI "ARZU VƏ MURAD" TAMAŞASI İLƏ ANILACAQLAR

**Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Hüsnüyyə Mursaquluyeva** bildirdi ki, teatrda Xocalı faciəsinin qurbanları "Arzu və Murad" tamaşası ilə anılacaqlar: "Fevralın 25-də saat 15:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Suraxanı rayon İcra Həkimiyətində keçiriləcək tədbirdə iştirak edəcək. Xocalı faciəsinin 24-cü ildönümüne həsr olunmuş tədbirdə teatrın yaradıcı heyəti "Arzu və Murad" tamaşası ilə çıxış edəcək. Fevral ayının 26-də saat 14:00 və 16:00-da Xocalı faciəsinin 24-cü ildönümü münasibətə Dövlət Gənc Tamaşaçılar Teatrında tədbirdə keçiriləcək. Tədbirdən əvvəl teatrın kollektivi "Ana fəryadı" abidesini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad edəcək". Daha sonra Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi əsasında hazırlanmış "Arzu və Murad" tamaşası nümayiş etdiriləcək.

Həmin tamaşanın quruluşçu rejissoru Gülənə Hacıyeva, bədii rəhbəri teatrın baş rejissor, əməkdar incəsənət xadimi Bəhrəm Osmanovdur. Səhənə əsərində əsas obrazları əməkdar artist Güler Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmə-



qindən qayıq düzəldərək, öz tükənməz arzularını bu qayıqlarla birləikdə dənizin sonuz ənginliklərinə yola salarken bağladıqları əhd-peymana, içdikləri anda sədəqət onları yenidən qovuşmasına səbəb olur. İstər Ağgül, istərsə də Camal hər gün rəsətləşdiğimiz - tanışığımız və tanımadığımız yüzlərle insanın ümumiləşdirilmiş obrazıdır".

Tamaşada video süjetlərdən də istifadə olunub ki, bu da tamaşanın təsir gücünü daha da artırır.

## "QARABAĞNAMƏ" TAMAŞASI GÖSTƏRİLƏCƏK

**Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallıının** sözlerinə görə, fevralın 26-da teatrda xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin əsəri əsasında hazırlanmış "Qarabağnamə" tamaşası göstərilecək. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fəzəlibəyov, quruluşçu rəssamı İsmayıllı Məmmədovdur. Rolları xalq artistləri Rafiq Əzimov,

Güşəvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Məhrəliyev, Kərəm Hadizadə, Elşən Şixəliyev, İlham Əsədov ifa edəcəklər.

Məlumat üçün bildirək ki, Xocalı faciəsi baş verən zaman əsir düşmüş genç qızın acı taleyi, qəçqinliq şəraitində yaşayışın saf hissələri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.

## FACİƏ GÜNÜ TAMAŞAMIZ OLMAYACAO

**Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyevanın** sözlerinə görə, Xocalı faciəsi günü teatrda heç bir tamaşa nümayiş olunmayıcaq: "Sırf Xocalı ilə bağlı tədbir, tamaşa olmayıcaq. Fevralın 27-də C.Puccinin "Toska" tamaşasını nümayiş etdirəcəyik. Ayın 28-də isə Üzeyir Hacıbeylinin "Leyli və Məcnun" operası oynanılacaq. Söyügedən tamaşaların her ikisi faciəvi sonluqla bitir".

Xeyala Rəis